

**SARAZ**

**SWAN**

**SPILL**

**—**

**cild**

MƏMMƏD ARAZ

**SEÇİLMİŞ  
ƏSƏRLƏR**

Dörd cilddə

I

M. F. Axundov adına  
Azerbaycan Dövlət  
KİTAB ANASI



Bakı - "Ozan" - 2003

## SƏBA YELİ

“Nə yanar kimsə mənə ateşi-dildən özge  
Nə açar kimsə qapım badi-səbadan qeyri”.

FÜZULİ

Sözün sehrinə bax, qüdrətinə bax!  
Bir heykələ döndüm öz yerimdə mən.  
Beləcə bir misra deyəydim ancaq  
Yüz il yazacağım əsərimdə mən.

Keçirmiş sənətin imtahanından  
Dörd yüz bahar onu, dörd yüz qış onu.  
Bir ana torpağın ürək qanından  
Qan alan bir ürək yaratmış onu.

Bir anlıq dörd əsr qayıtdım geri,  
Sinəmdə ocaqlar qalandı, şair.  
Fikrim dolandıqca ağır illəri,  
Kainat başıma dolandı, şair.

Görürəm özünü pərvanə sayıb,  
Başına dolanıb yanalar da var.  
Sənin xəzinəndən söz oğurlayıb,  
Sənin sənətini dananlar da var.

Görürəm üstünə daş yağır belə,  
Fəqət, göz qırpmadan oturmusan sən.  
Çünkü söz oxunla, söz atəşinlə  
Fələyin damını uçurmusan sən.

Gəldim baş əyməyə önungdə mən də,  
Qarşıma gah boran, gah tufan çıxır,  
Nədənsə, şairim, adın gələndə  
Çox şairin adı yadımdan çıxır.

De niyə tənhasan, de niyə təksən?  
Soltanlar taxtından şikayətin var.  
Bir tənha aslanın nərəsi bəzən  
Meşələr titrədər dağlar uçurar.

Sən ki, mehvərisən söz dünyasının,  
Qəlbinə bir həmdən dünyamı yoxdur?  
Söylə, bir aşiqin könül yasını  
Baxışı dağdan Leyləmi yoxdur?

Hanı vəfalı yar, sevdalı canan?  
Niyə bir həmdəmin yoxunu sənin?  
Bəlkə külək deyil qapını açan,  
Evinə sığmayan ahındı sənin?

Şöhrətin düşdükçə obaya, elə,  
Zaman varlığını sıxır, şairim!

Belədir, həmişə ağır zəlzələ,  
Ən uca dağları yixir, şairim.

Sevən ürəklərə eşqin nur saçır,  
Çiçəklər gülümsər günəş doğanda.  
Səndən şer yazır, səndən söz açır,  
Səni oxuyan da, oxumayan da.

Odla üzə çıxıb sinənin varı,  
Bir dağsan, vulkanlar yanır canında.  
Gözlərindən çıxan qığılçımları  
Göylər ulduz edib kəhkəşanında.

De niyə tənhasan, de niyə təksən?  
Tufanlardır ahın, çaylardır qanın.  
Bilmirdin ömürlük ömr edəcəksən  
Qəlbində anamız Azərbaycanın...

Sən də, səba yeli, bu gündən səs al,  
Dil açma o günün kədəri kimi.  
Neçə ürəklərdə özünə yurd sal  
O böyük şairin əsəri kimi.

Söylə, səba yeli, hər əsəndə sən  
Ona dərd gətirdin, ilham gətirdin?  
Neçə yol buluddan, göydən, günəşdən  
O söz günəşinə salam gətirdin?

Söylə bulud kimi tutulan zaman  
Gözündən sel gələn gördünmü onu?  
Göy kimi kişnəyən, ney kimi yanın,  
Sap kimi incələn gördünmü onu?

Günəş də üzündən qəm yağa-yağa  
Yazdımı göylərə o ölən günü?  
Sözü ürəklərə, özü torpağa  
Səsi küləklərə verilən günü?

Qəlbimdə bir nəğmə dil açdı yenə,  
Ay ellər, bir sevda nəğməsidir o,  
Açın qapıları səba yelinə,  
Açın, Füzulinin nəfəsidir o...

1958